

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.

Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYINİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

11 feval 2016-ci il № 11 (2026)

Qiyməti 25 qəpik

Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır

Yanvarın 29-da, Gəncər Günü ərəfəsində respublika gənclərinin bir gruppı ilə görüşən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkənin bütün sahələrdə uğurlu inkişafından danışaraq ordumuzun hərbi potensialının gücləndiyini də vurğulayıb. "Hətta beynəlxalq hesablaşmalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır. Mən bunu dəfələrlə bəyan etmişəm ki, bizim ordumuz güclü ordular sırasındadır. Mənim təhlilimi beynəlxalq qurumlar da təsdiqləyir", - deyə ölkə başçısı qeyd edib.

Əlbəttə, ötən qısa müddədə Silahlı Qüvvələrimizin gücləndiyi göz qabağındadır. Müasir silah-sursat və hərbi texnika ilə təmin olunan ordumuzun hərbi gücünün artmasını artırıq beynəlxalq səviyyəli ekspertlər də təsdiqləyirlər. Bu yaxınlarda Amerika Birleşmiş Ştatlarının nüfuzlu nəşrlərində birində "Dünyanın ən güclü orduları" adlı məqalə dərc edilib. 60 ölkənin yer aldığı reyting cədvəlində Azərbaycan Ordusu 38-ci sıradada yer tutub. Amerikalı ekspertlərin qənaətinə görə, bizim ordumuz hərbi qüdrəti baxımından, bəzi NATO ölkələrinin ordularını da üstələyib. Hər bir Azə-



baycan vətəndaşı üçün qürurverici olan bu məlumat bir dəha təsdiqləyir ki, dövlətimizin rəhbərliyi özünün siyasi kursunda ordu quruculuğunu əsas prioritetlərdən hesab edir. Bu baxımdan ordumuz döyük hazırlığı, texniki təminat və peşəkarlığına görə Cənubi Qafqaz regionunda liderdir. Jurnalda dərc edilən məqalədə Silahlı Qüvvələrimizin tərkibində yaradılmış sülhməramlı qüvvələrin şəxsi heyətinin dünyanın munaqışə bölgələrində əmin-amanlığın və sabitlinin qorunmasına dəyərli töhfə verdiyi vurgulanıb. "Azərbaycan hərbiçiləri həmisi NATO-nun dəstəyi ilə keç-

rilən təlimlərdə, həmcinin Əfqanistan və İraqda sülhyaratma eməliyyatlarında fərqlənilənlər".

Dəfələrlə Azərbaycanı hərbi potensialını artırmaqdə, dəha dəqiq desək, silahlanmadan qısayan bəzi ölkələrin rəsmi dairələrinə dövlət başçımızın cavabı birmənalıdır: "Nə qədər ki, qanuni ərazilərimiz işğala məruz qalıb, Azərbaycan haqlı olaraq hərbi gücünü artırmaqdə israrlıdır".



İşgal faktı ilə bağlı BMT və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr nədənsə illərdən bəri icra edilmir. Bu isə məsə-

leye ikili yanaşmadan xəber verir. Misirdə, Livanda, Suriyada və digər ölkələrdə insan hüquqlarının pozulması pərdəsi ilə herbi əməliyyatlar keçirən super dövlətlərin rəsmiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqışəsinin həllinə biganədlər. Belə ikili standartların dünya siyasetində yer alması Azərbaycan xalqının da haqlı narazılığına səbəb olur.

"Azərbaycan güclü orduya malikdir və istənilən halda öz ərazilərin işğaldan azad etməyə hazırlıdır", - deyən dövlətimizin başçısı dəfələrlə rəsmi görüşlərində və diplomatik tədbirlərdə bəyan edib ki, biz öz ərazilərimizde ikinci bir erməni dövlətin yaradılmasına imkan verməyəcəyik. Bu gün Silahlı Qüvvələrimiz xalqın və dövlətin güclü dəstəyi ilə əhatə olunub, müasir dövrün maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda ordu quruculuğuna ciddi diqqət yetirilir, yeni hərbi şəhərciklər və hərbi hissələr tikilərək şəxsi heyətin ixtiyarına verilir. Yəni, Azərbaycanda əsas diqqət ölkənin hərbi gücünə artırılmasına yönəldilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov müasir hərbi şəhərciklərin birində açılış mərasimində çıxış zamanı qeyd edib ki, hərbi qulluqçularımızın qarşısında dayanın əsas vəzifə xalqın və dövlətin etimadını doğrultmaq üçün işşaldə olan ərazilərimizi son qarışına kimi azad etməkdir.

Silahlı Qüvvələrimizin döyüş hazırlığı seviyyesinin durmadan yüksəlməsi deməye əsas verir ki, əsgər və zabitlərimiz qarşıya qoyulan mühüm döyüş tapşırığını icra etməyə və bununla da həm dövlət rəhbərliyinin, həm də xalqın yüksək etimadını doğrultmağa hazırlıdır.

"Azərbaycan Ordusu"



Vətən səngərdən başlayır

2-ci səhifədə



Bir döyüşün əks-sədası

3-cü səhifədə



"Bizim əlaqələrimiz çox sıxdır və həmişə davam edəcək"

4-cü səhifədə



"Layiqli övlad olacaqıq"

5-ci səhifədə

"İran-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkan yaranıb"

İran ile Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir. Bu əlaqələrin daha da inkişaf etdirilmesi üçün cari ildə yüksək vəzifeli dövlət rəsəmилərinin qarşılıqlı səfərləri gözlənilir.

Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak-

yin yerli mətbuata açıqlamada deyib.

Səfir bildirib ki, İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılması Azərbaycanla əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkan yaradıb.

Cari ildə Azərbaycan ilə İran

arasında iqtisadi, ticarət və həmitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası Bakıda keçiriləcək və əlaqələrin dərinleştirilməsi məsələləri müzakirə ediləcək.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqışəsinə toxunaraq deyib ki,

ATƏT-in Minsk Qrupu bitərəf olmadığı üçün 20 il ərzindəki vəsitsəciliq missiyasında heç bir nəticə əldə edə bilməyib.

Möhsün Pakayın bir daha vurğulayıb ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır.

AZERTAC

Ön xətdən reportaj

Vətən səngərdən başlayır

Səhər ertədən sıxlaşmış buludlar bir az seyrəlib. Qış günüşinin qızılı şəfəqləri döyüşçülərimizin növbə cəkdiyi yüksəklikləri nura boyayıb. Dərin qazılmış əlaqə xəttində irəliləyirik.

Qarşılardakı mövqelerin birində kapitan Aqil Əsgərovla tanış oluruz. 2004-cü ildən ordu sıralarındadır.

- Belə bir deyim var: Vətən səngərdən başlanır, - deyə zabit Aqil Əsgərov səhbətə başlayır. - Torpağı düşməndən qorumaq şərəflə bir işdir. Hərbçi kimburada xidmətin məsuliyətini yaxşı başa düşürəm. Əsgərlərimiz də xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Şəxsi həyətin həm mənəvi-psixoloji, həm də döyüş hazırlığı yüksək səviyyədədir. Onlar torpaqlarımızın azadlığı uğrunda vuruşmağa hər an hazırlırlar. Ermənilər atəşkəs rejimini tez-tez pozurlar. Amma cəsər oğullarımız onların arzularını gözdən qoyurlar. Düşmən elə ilk addimdaca əsgərlərinizin dəqiq atəş zərbələri ilə qarşılıqlar.

Hərbçilərimizin döyüş təcrübəsi gündən-günə artır. Qəsbkarlar gücümüzdən əməlli-başlı çəkinirlər. Biz doğma torpaqlarımız uğrunda mübarizə aparırıq. Düşmən isə işgalçıdır. İşgalçi isə həmişə məhvə və məğlubiyyətə mehkumdur. Tarixdə həmişə belə olub. Yenə də belə olacaq.

- Vətənə xidmət etmək, torpağı düşməndən qorumaq müqəddəs vəzifədir, - əsgər Telman Quliyev deyir. - Bu gün torpaqlarımızı qorumağı xalqımız bize tapşırıb. Bu tapşırığın öhdəsindən gəlmək üçün mövqelərimizde ayıq-sayıq dayanırıq. Düşmən tərəfdə müşahidələr aparırıq, ermənilərin bütün hərəkətlərini izleyirik. Döyüş hazırlığıımız yüksək olduğuna görə atəşkəs rejimini pozan düşmən sərrast atəşlə susdurulur. Məqsədimiz torpaqla-



rımızı erməni işgalçılardan azad etməkdir. Xidmətimiz bu amal üstündə köklənib. Mən evimizə qalib ordunun əsgəri kimi dönmək arzusundayam.

Əsgərlərdən Elvin Məmmədov ve Eşqin Heydərovda əsgər yoldaşının dedikləri ilə həmfikir olduqlarını bildirirlər. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə həmişə hazır olduqlarını deyirlər. Səhbətimiz başa çatandan sonra əsgərlər kapitan Aqil Əsgərovun əmri ilə mövqelerinə gedirlər.

Mövqelərdən birinə yaxınlaşmış işgal altında olan əraziyimizə boyanıram. Dağlar-dərələr gözümənən kövrək dəyir. O yerlərin gözü, qəmli, yanağı nəmlidir. İşgal altında olan torpaqlarımız Azərbaycan əsgərinin gelişini həsrətindədir. O yerlərə hərbçilərimizin ayağı dəyən kimi torpağın da üzü gülecek.

**"Qarabağımızı
düşməndən
azad edək"**

Bu sözləri hərbçilər ön xətdə xidmət keçidləri kəzarmanın giriş qapısının üstünə vurublar. Bu, ön xətdə xidmət edən zabit və əsgərlərin həm şəhəri, həm də amalıdır. Silaha sarılıb Vətənə xidmət edən oğulların arzu və istekləri həm

Qarabağı, həm də işgal olunmuş başqa rayon və şəhərlərimizi azad görməkdir.

Döyüş növbəsinə yola düşən əsgərlər kazarmanın qarşısında düzülüb. Baş leytenant Ülvi Hüseynov onları təlimatlandırır, məsləhət və tövsiyələrini verir. Cöhrələrdən cəsurluq yağan əsgərlər diqqətə komandirə qulaq asırlar. Təlimatlandırma başa çatandan sonra yola çıxməyə hazırlaşırıq. Torpaqlarımızı qoruyan oğullarla səhbət etməyə vaxt tapıram.

Həmsəhbəti olduğum əsgərlərin adlarını dəftərcəmin sehifəsinə yazıram. Murad Hüseynov, Tusif Həsənov, Kamran Hüseynov, Elməddin Məmmədov, El-nur Aliyev, Kənan Baxışov, Mehdi Hətəmov, İbrahim Mustafayev, Şövkət İbrahimov və Azər Cəbrayılov. Məqsədləri, amalları torpaqlarımızı erməni işgalçılardan azad etməkdir. Məqsədimiz qatmaq üçün yurdumuzu keşiyində həmişə ayıq-

etməkdən qurur duyurlar. Yol yoldaşımız - böyük komandiri baş leytenant İlqar Hacıyev deyir ki, bu gün biz hərbçilərin üzerine böyük vəzifələr düşür. Ən başlıca vəzifəmiz erməni qəsbkarlarının tapdağı altında qalan torpaqlarımızı azad etməkdir. Məqsədimiz qatmaq üçün yurdumuzu keşiyində həmişə ayıq-

sayıq dayanırıq. Düşmən atəşkəs rejimini pozmağa cəhd göstərən kimi sərrast atəşlə onu susdurur. Əsgərlərimə inanıram. Inanıram ki, onlar cəsarət və hünerləri ilə torpaqlarımızı azad edəcəklər.

Uğurlu döyüşlərdən söhbət edə-edə səngərə - əsgərlərin yanına çatırıq. Her kəs öz mövqeyində dayanıb əraziyə nəzarət edir, düşmən mövqeləri istiqamətində müşahidə aparır. Əsgərlərdən birinə yaxınlaşış tanış oluram. Öyrəni-rəm ki, müddətdən artıq həqiqi hərbçi xidmət hərbçi qulluqçusu Alik Qəhrəmanov. Qəbələ rayonundandır. Döyüşdə, savaşda kifayət qeder səriştəsi var. Mühərribə veteranıdır. Ağdərə və Füzuli istiqamətində gedən döyüşlərdə vuruşub. Silahının nişangahına tuş gələn neçə-neçə erməni qəsbkarını məhv edib.

- Döyüş yolum davam edir, - deyir Alik Qəhrəmanov. - Neçə ildir ki, Vətənin müdafiəsində dayanıram. Bundan qurur duyuram. Yurdumuzu qorumaq hər birimizin müqəddəs borcudur. Mən bu borcu şərəf və ləyaqətlə yerinə yetirməyə səy göstəririm. Bir döyüşçü kimi üzümə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıram. Xidmətimə məsuliyyətə yanaşdıǵıma görə məqsədimə nail oluram. Yeri gəldikdən lazımi verdiyidəm. Düşmən mövqelərini müşahidə edirəm. Erməni tərəfdə bir dəyişiklik olan kimi komandirə məlumat verir məvafiq ölçü götürürük. Düşmən dəqiq atəş zərbələrimizdən sarsılır.

Sonra ön mövqedə əsgərlərdən Natiq İbrahīmovla, Telman Quliyevlə, Elvin Məmmədovla, Eşqin Heydərovla səhbət edirəm. Əmin oluram ki, ön xətdə dayanan gənclərimiz "Qarabağımızı düşməndən azad edək" amalına sadıqdırlar. Azad edəcəklər də!

**Mayor
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan Ordusu",
foto müəllifindir**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Hərbi qulluqçumuz şəhid olub

Fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznə başsağlığı verir və səbr diləyir.

Qoşunların təmas xəttində ermənilərin təxribat cəhdlerinin qarşısı daha qətiyyətlə alınır

Əvvəlcədən müəyyən koordinatlarla əsasən, düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılib. Ehtimala görə, ən azı düşmən tərəfdən 2 hərbçi texnika və canlı qüvvə məhv edilib.

**Silahlı Qüvvələrimizin
nümayəndələri beynəlxalq
tədbirlərdə iştirak edirlər**

Fevralın 8-dən 12-dək Madrid şəhərində (İspaniya) NATO-da tibbi ciymətləndirmə kursu və Oberammergau şəhərində (Almaniya) resursların idarə edilməsi üzrə təhsil programı kursu, fevralın 8-dən 19-dək isə Qarmış-Partenxen şəhərində (Almaniya) dil testi üzrə seminar keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

10 fevral 2016-ci il.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozub.

Ermənistən Respublikası İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Berd rayonunun Moses-qəz kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəş tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyər, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlər, Baş Qərvənd, Novruzlu, Kəngərlı, Sarıcalı, Şurabəd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadız, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhməddi, Cəbrayıł rayonunun Mehdi kəndləri yaxınlığında, hemçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıł rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərden də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq, düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinin 113 dəfə atəş zərbəsi endirib.

Ezamiyyətlərin birində məni bir əsgərlə tanış eledilər. "Vətəni dönməz sevgilərlə sevən əsgərdi. İntizamlı, döyümlü", - dedilər. Onunla səhbətələndim. O səhbətin şirinliyi mənə dünənim, yeniyetməliyimi xatırlatdı.

Vətənimiz Azərbaycanda əsgər adı qəhrəmanlıq, iğidlik rəmzi kimi qəbul edilir. Uşaqlığımızda cəxumuzun ata-anası, əmi-dayısı bizi "əsgər bala" çağırıb. "Azərbaycan əsgər", "Əsgər bala, bura gəl", "Gələcəyin əsgəri ilə tanış ol", ... kimi ifadələr eşidənlərə də xoş gəlib, deyənlərə də.

Bu ifadələri mən də bəbamdan çox eşitmışəm.

Babam Böyük Vətən mühərribəsi iştirakçısı olub. Qızığın döyüşlərinin bindən sol qolunu itirmişdi. Vətənə məhəbbətinin tə-

zahürü idi ki, mənə "Əsgər bala" deyərdi. Həm də o qədər sevgilərlə, o qədər isteklərlə deyərdi ki! Ömrünün son günlərinə qədər susx qəmətinin, cəvikliyini itirməmişdi. 93 illik həyatının böyük bir qismini at behində keçirmişdi. Tez-tez müharibədən danışar, Vətən oğullarının şücaətindən ağız dolusuz söz açardı. Bunların təsiri idi ki, "Böyüyənde kim olacaqsan" sualına hər dəfə "Əsgər olacam", - deyərdim.

Gün-gün, ay-ay, il-ilə evəzlədi. İstiy gənclərinə birində qapımızın döyüdü. Məktub gəlmışdı. Hərbçi xidmətə çağırış vərəqəsiydi. Artıq böyüdüyüm, hərbçi xidmətə yollanma məqamının çatdırığını anladım. İçimdə söz-lə ifadə olunması çətin olan çılgın sevinc mənə heç vaxt qururlanmadı-

Qartal uçuşu



gim qədər qurur yaşatmışdı.

Xəbəri hamıyla paylaşdım. Səbirsizliklə orduya gedəcəyim günü gözləyir-

dim. Vaxt çatdı. Dost-tanışla sağollaşıb yola çıxmış məqamı idi.

Evdən çıxanda atamın ucadan dediklərini hələ de

unutmamışam, unutmayıcam da: "Bize başucalığı gətir, əsgər bala!".

Yola düşdük. Səfər uzaq, yol kimsəz kimi görünürdü. Hava qaraldıqca meh əsirdi. Sərənlik hiss edirdim... Düşünürdüm... Ömür yolumda qarşımıda yeni bir yol açılırdı. Hərbçi xidmət yolundaydım. Bu yol Vətənə ad olan qeyrət yolu yoldu...

...Səhər saatlarında Bakıdan yüz kilometrlərle uzaqda olan "N" hərbçi hissəsindəydik.

Günortaya doğru hava dəha da isindi. Daldalanmaq üçün özümüze kölgəlik gəzirdik. Bir kəndən dayanıb göy üzündə qanad çalan qartal seyr edirdim. Neçə il əvvəl babamla səhbətimizi xatırladı:

"Qanadlarını gəmiş qartal gördük. Babam başımı

sigallayaraq dedi ki, qartal göylərin şahidi. Tufan başlamazdan çox əvvəl onun yaxınlaşdığını duyar. Uca bir yerə, adəten dağlara qonub Külekərin gəlməsini gözləyir. Külek

əzənliklərindən qanadlarını açır, külek onu tufandan yüksəyə qaldırır, tufan aşağıda tüyən edəndə, o, səmanın enginliyindən sütür. Bu hərəkətlə qartal tufandan qaçırır, tufan, onu getiren küleyə meydandır. O uçuş hər qusa qismət olmur..." ...

O gündən illər ötüb. Hərbçi hissədə qartal kimi meğrur oğullarla bir sıradə olmağımdan qurur duyurdum. Men əsgər idim.. Onda əsgər idim. İndi zabitəm. Qürurum daha dönməz olub...

**Baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu"**



Bir döyüşün əks-sədasi

Müdafıə Nazirliyi və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin anım mərasimi keçirilib

1993-cü ilin soyuq fevral günlərində Xocavənd rayonu ərazisindəki məşhur Nərgiztəpə yüksəkliyində yaddaşlardan silinməyən bir döyüş baş verdi. Müdafıə mövqeyi tutmuş döyüşçülərimizin üzərinə düşmən xeyli canlı qüvvə və döyüş texnikası göndərmişdi. Qüvvələr qeyri-bərabər idi. Ancaq Azərbaycanın cəsur oğulları mənfur düşmənin qarşısından qaçmadı və son nəfəsədək mübarizə apardılar. O döyüşdə Ağcabədi rayonu Avşar kəndinin qorxmaz oğlu Namiq Abdullayev bir qəhrəman kimi parladi.



Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi fevralın 9-da keçirilən bir sira tədbirlərlə yad edildi. Azərbaycan Respublikası Müdafıə Nazirliyinin planlaşdırıldığı "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən Ağcabədi rayonu İcra Hakimiyyəti birgə təşkil edilən Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin xatirəsinə həsr olunmuş anım mərasimi böyük ehtiram və coşqu ilə keçirildi.

Müdafıə Nazirliyinin hərbi qulluqçuları Ağcabədi rayonu İcra Hakimiyyətinin nümayəndələri ilə önce Avşar kənd qəbiristanlığında gəldilər, qəhrəmanın məzarı öününe əklil qoydular və təzə-ter qərenfilər düzdülər. Buraya xeyli adam toplu olmuşdu. Sanki bütün avşarlılar qəhrəman həmyerlilərinin xatirəsinə dərin hörmət və ehtiramlarını ifade etmək üçün ziyarətə gəlmışdilər.

Müdafıə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyətə Əlaqələr idarəesi rəisinin müavini polkovnik Abdulla Qurbani çıxış edərək bildirdi ki, Namiq Abdullayev göstərdiyi igidliyə görə xalqımızın yaddaşında əbədiyyətə qovuşub. Ümumiyyətlə, Vətən uğrunda canından keçmiş bütün şəhid və qəhrəmanlarımız daim dövlət rəhbərliyinin qayğısı ilə əhatə olunublar.

Mərasim iştirakçıları Milli Qəhrəmanın ailəsigilə gəldilər. Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani yeni təsis edilmiş "Fədai" medalını böyük hörmətlə Namiq Abdullayevin anasına təqdim etdi.

O gecə Ağcabədi rayonundakı Uzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzinə gələnlər 23 il önce baş vermiş həmin qəhrəmanlığın əks-sə-

dasına yığışmışdılar. Polkovnik Abdulla Qurbanının ssenariisi əsasında hazırlanmış ədəbi-bədii kompozisiya həmin gün Ağcabədi rayonunda əlamətdar mədəniyyət hadisəsinə çevrildi.

Səhnə təribatı olduqca yüksək estetik görkəmə malik idi. Öz qəhrəmanlığı ilə xalqımızın yaddaşında qayalaşmış Milli Qəhrəmanın uca portreti

ta-asta qəhrəmanlıq motivləri üzərində köklənmiş gecənin ruhuna cəlb etdirər və mətləb üstüne gəldilər. Təbii ki, gecənin də qəhrəmanı Namiq Abdullayev idi.

Yaşasayıdı, 42 yaşı tamam olacaqdı. Ancaq Namiq yaddaşlarda 19 yaşına qədəm qoymuş gənc olaraq qalacaq. Qarabağ Muğam Mərkəzində səhnəyə qoyulmuş şəkildə göründüyü kimi həmişəcavan, qaynar baxışlı, cəsarətli, mətin. Düşmənin üstünə də beləcə ürəklə, cəsarətə getmişdi.

1993-cü ilin soyuq fevral günlərində Namiqin göstərdiyi şücaət həm Ermənistanda, həm də Azərbaycanda böyük əks-səda doğurdu. O, Xocavənd rayonu ərazisindəki Nərgiztəpə yüksəkliyi uğrunda düşmənle qeyri-bərabər döyüşdə şücaət göstərərək şəhidliyə qovuşdu.

Həmin yaddaşlardan silinməyən qəhrəmanlıq məqamını polkovnik A.Qurbanı səhnədən bir daha tamaşaçılara xatırlatdı: "Həmin ilin elə bu gü-



ayırılmaz parçasıdır. "Torpaq, uğrunda ölen varsa, Vətəndir".

O, öz silahdaşlarına da, yeniyetmə və gənclərə də rəşadət nümunəsi göstərdi. Nərgiztəpə döyüşünün əks-sədasi bu günə qədər davam edir, gənc nəslİ vətənsevərliyə səsləyir. Həmin igidliyin əks-sədasi Azərbaycan durduqca davam edəcək.

Namiq Ağcabədi rayonunun Avşar kəndindəndir. Bəli, o, Azərbaycan xalqının qəhrəmanlıq tarixinə parlaq səfiyələr yazmış məşhur Avşarların xələflərindəndir. O Avşarlar ki, tarixə Nadir şah kimi hökmədar və sərkərdə bəxş edib. O Avşarlar ki, sonuncu Qarabağ müharibəsində Na-

Vaxtilə təhsil aldığı Ağcabədi rayonu Avşar kənd orta məktəbi Milli Qəhrəmanın adını daşıyır. Hər gün məktəbə gələn oğlan və qızlar igid həmyerlilərinə bənzəmək, onun kimi qorxmaz, vətənsever və fedakar olmaq isteyirlər.

Səhnədə bir-birini əvəzləyen maraqlı mahnı və marşları əməkdar mədəniyyət işçisi polkovnik-leytenant Zöhrəb İmamquliyevin rəhbərliyile Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Mahnı və Rəqs Ansamblının üzvləri - Elçin Məmmədov, Fərman Əsgərov, Leyla Qəhrəmanova, Ağabala Abdullayev, Güney Qasimova, Vüsal Ağayev məhərətlə ifa etdilər. Onu da qeyd edim ki, əslən Tərtərdən olan müğənni Fərman Əsgərovun atası Qarabağ müharibəsində şəhid olub.

Azərbaycan Respublikasının əməkdar artisti Sevinc Sarıyevin ifa etdiyi "Heyratı" zala toplaşanların gurultulu alqışlarını qazandı. Muğamın bənzərsiz melodiyası üstündə oxunan, qəhrəmanlığa və fədakarlığa səsleyen şeir polkovnik Abdulla Qurbaniyə məxsusdur.

Mərasimdə səslənən mahnı və marşların bir neçəsinə sözləri də polkovnik A.Qurbanı yazıb.

Tədbirin sonunda Milli Qəhrəmanın adını daşıyan Avşar kənd orta məktəbinin direktoru Kərim Əfəndiyev söz alıb belə bir möhtəşəm anım mərasiminin keçirilməsinə görə Müdafıə Nazirliyinin rəhbərliyinə sakinlər adından dərin təşəkkürünü bildirdi. Silahlı Qüvvələrimizin şəxsi heyətinə Vətənimizin müdafiəsi və işgal edilmiş torpaqlarımızın azad edilməsi namına ugurlar arzuladı.

Həmin gün Qarabağ Muğam Mərkəzinə çox adam gəlmişdi. Tamaşaçıların coxu ifa edilənləri ayaq üzə dinləyirdi. Möhtəşəm kompozisiyaya tamaşa etmək onların qəlbini, sözün həqiqi mənasında, riq-qətə getirmişdi...



sanki sıldırmış daşların arasında yerini tutmuşdu. Səhnədə kompozisiyaya uyğun əyləşdirilmiş silahlı əsgərlərin sırasında Namiq canlı şəxs təsirini bağıtlayırdı. Müəllif düşünərək belə səhnə obrazı yaratmışdı. Doğrudan da, Vətənənmən igidlik göstərmiş və xalq üçün canından keçmiş qəhrəmanlar xalqın yaddaşında əbədi həyat qazanırlar.

Mərasim aparıcıları əməkdar incəsənət xadimi Abdulla Qurbanı və xalq artisti Pervane Qurbanova səhnəyə qalxaraq tamaşaçıların diqqətini as-

nündə - 9 fevralda 10-a qədər erməni daşnakını gəbərdən Namiq son anda düşmənə əsir düşməsin deyə tank əleyhinə qumbaranı sinəsinə sıxaraq özünü döyüş texnikasının altına atıb. Və bununla da şəhidlik zirvəsinə ucalıb. Ömrünün çiçək vaxtında əbədiyyətə qovuşub".

Namiq Abdullayev qorxmazlığı ilə göstərdi ki, bu torpaq uğrunda canından və qanından keçən döyüşçülərimiz az deyil. Məhz belələri öz fədakarlıqları ilə sübut etdirər ki, Qarabağ Azərbaycanımızın

Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"

Aktual müsahibə

“Bizim əlaqələrimiz çox sıxdır və həmişə davam edəcək”

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında mövcud dostluq və əməkdaşlıq əlaqələri hər iki xalqın qardaşlığının əyani təzahürüdür, qədim və tarixi köklərə malikdir. Bu əlaqələr bütün sahələrdə olduğu kimi, hərbi tibb strukturları arasında da özünü tam dolğunluğu ilə bürüzə verir. Ordumuzun hərbi həkimləri qardaş ölkənin əsgəri səhiyyə ocaqlarında, dünya şöhrətli Gülnəs Hərbi Tibb Akademiyasında mükəmməl təhsil alır, müasir tibbi ixtisaslara yiyələnir, peşəkarlıqlarını artırırlar. Eyni zamanda türkiyəli həkim və mütəxəssisler Bakıya gələrək əməkdaşlığı dərinləşdirir, səmərəli təcrübə münbadiləsi aparırlar. Bu günlərdə Gülnəs Hərbi Tibb Akademiyası kardiologiya klinikasının rəhbəri professor doktor Atilla İyisoy Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında ezamiyyətdə olub, öz bılık və təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşüb.

Atilla İyisoy Türkiyənin adlı-sanlı ürək-damar mütəxəssisi hesab olunur. O, bu ixtisasa 2000-2001-ci illərdə Amerika Birləşmiş Ştatlarındakı Klivlend klinikasında ürək-damar üzrə dünya şöhrətli tibb mütəxəssisi, kardiologiya üzrə professor Murad Tozcunun rəhbərliyi mükəmməl yiyələnib. 2013-cü ildən professor elmi dərcəsi almış Atilla İyisoy qısa müddətdən sonra Gülnəs Hərbi Tibb Akademiyası kardiologiya klinikasının rəhbəri vəzifəsinə irəli çəkilib.

Müxbirimiz tanınmış kardioloqla görüşüb, qəzetimiz üçün müsahibə alıb.

- Hörmətli professor doktor, Azərbaycana xoş gəlmisiniz. Bu sizin ölkəmizə ilk gəlisiñizdir?

- Çox sağlam. Bu mənim çox sevdiyim Azərbaycana ilk gəlisməm deyil. Mən Bakıya birinci dəfə 17 il önce - 1999-cu ilin fevralında gəlmişdim. O zaman Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında bir sıra cətinliklər, sıxlıqlar vəzifəsinə irəli çəkilib.

Amma 2015-ci ildə gəldiyim zaman Bakını heç tanıya bilmədim. Azərbaycanın baş şəhəri çox dəyişmiş, inkişaf etmiş, gözəlləşmişdir. Qısa zamanda yaraşıqlı binalar tikilib, müasir yollar çəkilib, modern infrastruktur yaradılıb. Bu çox sevindiricidir.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı isə tamamilə tanınmaz olub. Əvvəlki dövrə müqayisə etsək, hospital indi modern bir tibb ocağına çevrilib. Burada hazırda en müasir avadanlıqlarla təmin edilib, Azərbaycan Silahlı Qüvvələri əsgər və zabitlərinin yüksək seviyyədə müayinə və müalicəsi aparılır.

Bir nümunə deyim. Bizim yetərince müasir, peşəkar tibb mütəxəssislərinə malik Gülnəs Hərbi Tibb Akademiyasının kardiologiya klinikasında ekokardioqram cihazları var. Bakıda Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzilə tanış olarkən gördüm ki, burada kardioloqların yaralandığı cihazlar onlardan da moderndir. Mən buna, doğrusu, bir qədər heyrləndim. Amma səmimi olaraq Azərbaycanda hərbi təbabətin inkişafına, uğuruna olduqca sevindim, qurur duyдум.

Biz qardaş ölkələrik və bir-birimizin uğurlarına ancaq sevinməliyik. Hospitalın Ürək-Damar



Mərkəzində qısa zamanda olduqca çətin əməliyyatlar, o cümlədən xeyli sayıda açıq ürək əməliyyatları həyata keçirilib. Mərkəzdə bacarıqlı bir kollektivin çalışdığını gördüm. Bunu çox yüksək dəyərləndirirəm.

- Ölkəmizə səfəriniz nə ilə əlaqədar idi?

- 2015-ci ildə yene Azərbaycana gəlmək imkanı yarandı. Bu dəfə təcrübə münbadiləsi məqsədilə gəlmişdim. Onda Azərbaycanı, Baş Klinik Hospitalı çox inkişaf etmiş gördüm.

İndi Azərbaycanda yetərince bacarıqlı kardioloqlar yetişib və onlar çətin əməliyyatları çox böyük uğurla həyata keçirirlər. Onlara bir az dəstək verməyə gəlmışdım. Bu mütəxəssislər bütövlükdə Azərbaycan təbabətinin qurur duyağı uğurlara imza atırlar.

- Hörmətli professor doktor, indiki gəlisiñiz nə ilə bağlıdır?

- Bu dəfə isə qısa müddətə gəldim. Burada görülən işlərlə yaxından tanış olmaq, bir daha təcrübə münbadiləsi etmək mənim üçün həmişə xoşdur. Doğrudan da, burada çox böyük uğurların şahidi oldum. Kardioloqlar tibb xidməti polkovnik-leytenantı Anar

Əmrəh, tibb xidməti mənəri Səməd Səmədli kimi mütəxəssislər çox böyük işlər görür. İlk növbədə onlara dəstək vermək, müəyyən tibbi məsələlərlə bağlı fikirləri paylaşmaq, bilgiləri bölgəmək bu səferimin əsas məqsədi idi.

Burada gördüklərim məndə çox yaxşı təssürat oyatdı. Həmkarlarım kardiologiya ilə bağlı həsəd aparılışları işləri gerçekləşdiriblər. Azərbaycanda hərbi təbabəti irəli aparan uğurlar qazanılır, mürəkkəb və müsbət sonluqlu əməliyyatlar həyata keçirilir. Hətta uşaqlar üzərində çətin ürək əməliyyatlarının uğurla aparılması Azərbaycanın hərbi kardioloqlarına başucalığı getirən işlərdəndir.

Ona görə buraya gələməkdən, həmkarlarımı dəstək verməkdən son dərəcə məmənunam. Bu səbəbdən Türkiyəyə xoş təessüratlarla qayıdım.

Onu da deyim ki, burada olduğumuz müddətə əhatə olunduğumuz qayğı təkcə bize deyil, ümumiyyətdə Azərbaycanın hərbi təbabətinə diqqətli gerçəkləşir, inkişaf edir, möhkəmlənir. Onların sayəsində Gülnəs Hərbi Tibb Akademiyası ilə Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı arasında six əlaqələr yaranıb və hərbi tibb mütəxəssisləri qarşılıqlı ezam olunur, təcrübə münbadiləsi edirlər. Buna ancaq sevinmək olar.

- Azərbaycanlı həmkarlarınızla əlaqələr yalnız bu təcrübə münbadilələrə bitir, yoxsa daha geniş sahələri əhatə edir?

- Təbii ki, bizim işbirliyimiz təkcə buraya gəlməkə bitmir. Bizim əlaqələrimiz çox sıxdır və həmişə davam edəcək. Mən üçün çox xoşardı ki, qardaş ölkələr olan Azərbaycanla, Türkiyə arasında hərbi sahədə də six işbirliyi var. Azərbaycanın hərbi tibb mütəxəssisləri Türkiyədə, Gülnəs Hərbi Tibb Akademiyasında tehsil alırlar, ölkəniz üçün zəruri ixtisaslara yiyələnir və peşəkar tibb mütəxəssisləri kimi Azərbaycana qayıdır, hərbçilərə, onların ailələrinə ixtisaslı tibbi xidmət göstərirər.

Biz ürək-damar mütəxəssisləri arasında əlaqələr getdikcə daha da möhkəmlənir.

Bəzən telefonla, internet vasitəsilə danışır, işbirliyimizi, əməliyyat apararkən nə lazımn olduğunu müzakirə edir, birbirimizə məsləhətlər veririk.

Azərbaycanla Türkiye qardaş ölkələrdir və bizim əlaqələrimiz daimidir. Əslində bu qarşılıqlı əlaqələr Türkiyə və Azərbaycan prezyidentlərinin, hər iki qardaş ölkənin Silahlı Qüvvələri rəhbərliyinin diqqətli gerçəkləşir, inkişaf edir, möhkəmlənir. Onların sayəsində Gülnəs Hərbi Tibb Akademiyası ilə Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı arasında six əlaqələr yaranıb və hərbi tibb mütəxəssisləri qarşılıqlı ezam olunur, təcrübə münbadiləsi edirlər. Buna ancaq sevinmək olar.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

Söhbətledi: Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"


Əsgərin tribunası

Komandirlərimiz bizə qəhrəmanlıq hissi aşılıyırlar

Artıq hərbi xidmətə gəldiyim vaxtdan beş ay keçib. Siyəzən rayonundan orduya çağırılmışam. Həmyaşidlərimla, dostlarımıla görüşüb əsgəri xidmətə yola düşdүüm günü həmişə xatırlayacağam.

Hərbi xidmətə başladığım ilk günü də həyatımın en önemli günü bilirəm. Ona görə ki, Vətən, torpaq qarşısında müqəddəs borcumu verməyə və bu yolda lazımlı gələrsə, canından keçməyə də hazır olan əsgər adını daşıyıb Silahlı Qüvvələrimizin sıralarına qədəm qoyacaqdım. Mən bu gün müstəqil Azərbaycanımızın Silahlı Qüvvələrinin əsgəri olmağımla qurruuyam. Təbii ki, xidmət dövrünün özünəməxsus çətinliklər olur. Sıra, fiziki, döyüş hazırlıqlarında vəriliş tapşırıqları yerinə yetirir, dərslerde, məşğələlərdə fəal iştirak edir. Mənəvi-psixoloji hazırlıqlarımızı daim artırırıq. Komandirlərimiz bizə vətənpərvərlik, mərdlik, cəsurluq, qorxmazlıq, döyümlülük və yoldaşlıq kimi mənəvi keyfiyyətlər aşılıyır, Milli Qəhrəmanlarımız Mübariz İbrahimovun, Yusif Mirzəyevin, Vəzi Orucovun, Albert Aqarunovun və başqalarının döyüş şücaətlərindən söhbət açırlar.

Əmim torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü gedib. 1992-1993-cü illərdə Ağdərə döyüşlərində iştirak edib. Həmişə mühərabə xatirələrində danişanda ordumuzun çətinliklə yarandığını xatırladırı bize.

Ali təhsiliyəm. Hərbi xidmətimi başa vurdurdan sonra təhsiliyi davam etdirəcəm. Magistraturaya daxil olmağa hazırlaşacam. Hərbi xidmət həqiqətən insani dəyişdirir. Düz deyirlər ki, əsgərlik kişilik məktəbidir. Hər kəsin bu məktəbdən dərs almasının vacibliyini özüm əsgər olandan sonra bildim. And içib söz vermişəm ki, Vətənimə sədaqətlə xidmət edib valideynlərim, qohum-əqrəbanın, dost-tanışın yanına başıuca, alnıaçıq dönm. Bunun üçün nümunəni xidmət edib komandirlərimin verdiyi tapşırıqları vaxtı-vaxtında yerinə yetirir, hərbi vərdişləri mənimseyirəm. Doğmamız olan "Azərbaycan Ordusu" qəzeti vasitəsilə əzizlərimə və dostlarımı səslənirəm ki, dərişmasınlar. Vətənə xidmətimi başa vurub geri döñəcəm.

Əsgər Rafiq ŞAHHÜSEYNLİ, "N" hərbi hissəsi

GUAM-a üzv ölkələr arasında əməkdaşlığın inkişafi məsələləri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmməd-yarov Demokratiya və İqtisadi İnkışaf naminə təşkilat - GUAM-in baş katibi Altay Əfəndiyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZORTAC-a bildiriblər ki, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi gruppuları üzrə sahəvi əməkdaşlığın inkişafi məsələləri müzakirə olunub.

Nazir Elmar Məmmədyarov hazırlıda GUAM-a sədr ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübədiləsi aparılıb.



Milli Qəhrəmanlarımız

Hamıya nümunə ömür

Qəhrəmanlar ölmür deyiblər. Ömrünü xalqına, dövlətçiliyinə qurban verənlər əbədi yaşayır. Cavad xan, Mehdi Hüseynzadə, Hüseynbala Əliyev, Qafur Məmmədov...

Himnimizdə Vətənə xitabən deyilən "Səndən ötrü can verməyə cümlə qadiriz..." misrası yadına düşür. Hər bir gəncin Vətən qarşısında içdiyi and onun ömrü necə yaşayacağını bildirir. Atam hərbiçidir ve mən hərbi andın mahiyətini, bu andı içənlərin necə xidmət etdiyini bilirəm. Onu da bilirəm ki, milli mentalitetimizdə anda sədaqət var...

Vətəni sevmek azdı, Vətən naminə məqamında, lazımla gələrsə, şəhid olmağı da bacarmalısan. Mübariz İbrahimov kimi...

Qarabağda gedən döyüslərdə yüzlərə oğul şəhid olub. Hamısının xatırəsi hamımız üçün eziyidir. Onda nəden məhz Mübariz İbrahimovu xatırladım? Digər şəhidlərimiz kimi o da Vətənə xidmət edirdi, Vətən namine döyüşdürüd, canından Vətən üçün keçdi. O da digər həmyaşlıları kimi təhsil alıb, hərbi xidmətdə olub. O da hamı kimi ermənilərin Xocalıda faciə törətdiyini biliib. Anası xatırlayıb ki, televizorda Xocalıdan veriliş gedəndə özünü

saxlaya bilmirdi, hönkür-höñkür ağlayırdı.

Mühərribədə şəhidlik də var. Əsgər bilir ki, döyüşdə şəhid də ola bilər. Ancaq döyüşür, Vətənə görə döyüşür, torpaqlarımız üçün döyüşür, ölümündən qorxmadan döyüşür. Ancaq Mübariz İbrahimov şəhidliyi özü seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılarə vəsiyyət kimi seçmişdi. Onun şəhidliyi sanki bizlər deyir: Vətəni sevin, Vətən naminə candan keçmeyi de bacarıb...

Mübariz İbrahimov da digər həmyaşlıları kimi hərbi xidmətdə olmuşdu. O da hərbi and içmişdi, o da "canımdan da keçməyə hazırlam" demişdi. Xidmət yoldaşları sonra xatırlayacaqdalar ki, Mübariz hər kəlməbaşı Vətən deyirmiş, torpaq deyirmiş. "Torpaq, uğrunda ölen varsa, Vətəndir" sözlərini təkrarlayırmış.

Bir dəfə televizorda bir verilişə baxırlaşmış. Kadrda qəçqin ana görünəndə alınıñ ovuşturub, yanaqlarına göz yaşı süzülüb. Bircə kəlmə de-

yib: "Günahkarıq, ana. Bizi bağışla...". Zərreçə günahı olmasa da, o ananın bu güne düşməsində, hələ də ev-eşiyinə qayıda bilməməsində özünü də günahkar bilmiş.

Tarixə dönen həmin gecəyə kim nələr düşündüyüni kimsə bilməmişdi. Ürəyindən keçənləri heç kime deməmişdi. Düşünürdü ki, nə etmək istədiyi bilinsə, buna imkan verməzlər. Bəlkə də ermənilərin mövqeyini getməyi, nifrətinin gülləyə çevirib düşmənin başına ələməyi həmin gün qərara almışdı. Bu, həm qisas olacaqdi, həm de əsgərlərin döyüş ruhunu artıracaqdı. Sübüt edəcəkdi ki, azərbaycanlı oğullar məqamında mübarizləşməyi bacarır, bunu özüne mənəvi borc bilir. Bilsəvərən əbədiyyətə gedən yol buna görə müqəddəsdi, buna görə xalqımızın ehtiramıyla əhatələnən yoldu.

Mübariz İbrahimov bilirdi ki, son nefəsinə atışacaq, bu vaxt ərzində neçə düşmən öldürəcək. Öldürdүү düşmənlerin sayı qədər azərbaycanlı ananın oğlu itkişinin aqrıları, acıları yumasalacaq. Mübariz həmin anlarda şəhidlərin analarına da oğul olmuşdu. Bu gün də həmin ehtiramla xatırlanır.

Mübariz İbrahimov çox duygusal gənc idi. Həmsöhbətinə



MÜBARİZ İBRAHİMOV

inandırmağı bacarırdı. Torpaqlarımızın işğaldan azad ediləcəyi günün həsrətiyle yaşayırı, gecələrini bu həsrətlə səhər eləyirdi. Bəlkə də son məktubunu, bu gün bütün gənclərin, bütün vətənsevərlərin həyat yolunu işqalandırası məktubunu o gecələrin birində yazıb. Bu məktubu həyəcansız oxumaq mümkün deyil. 22 yaşlı oğulun vətənsevərliyindən, düşüncələrindən qırurlaşınsan. Nə gizlədim, hətta ona həsəd də aparsan. Bele bir oğulun şəhid olmasından yanılırsan. O məktub biz gənclərin hər birinin hər gün oxumalı olduğunu əsərdir. Bu məktub vətənsevərlilik dərsliyidir:

"Canım atam və anam, məndən sarı darıxmayı, inşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətəninə dar gündənde ürəyim dözmür. Allaha xatir bunu eləmliyəm. On azından ürəymə. Mübariz İbrahimov çok duygusal gənc idi. Həmsöhbətinə

olana kimi bu şərefisizlərin üstüne gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərəbəyə yüksəldim. Alla-ha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdü, Vətən sağ olsun. Oğlunuz Mübariz İbrahimovu halal edin!"..

Məktubun metni, Mübariz İbrahimovun şücaeti mənə qılınçlıyla tarix yazmış qəhrəmanımızı xatırlatdı. O qəhrəmanları ki, tarixin müxtəlif çağlarında dövlətçiliyimizi qoruyub, xalqın adına, tarixi keçmişinə layiq sərkərde olub. Mübariz İbrahimov gizir idi. Bu, onun hərbi rütbəsi idi. Ancaq onun ürəyinin rütbəsi generalmış. Şəhidliyindən sonra bildik. Bütün əsgərlərin, zəmərnində əsgər olacaq yeniyetmələrin də xalqını, Vətənini Mübariz İbrahimov kimi sevəcəyinə inanırıq!

O gecenin qürurunun şahidi Tərtərin Çaylı kəndi oldu. O gecə Mübariz İbrahimov ad soyadı bir oğul şəhid oldu, bu ad soyadda əbədiyyən yaşayacaq qəhrəman doğuldu. Elə bir qəhrəman ki, düşmənin gözünün odunu aldı, düşmənə bir daha anlatdı ki, Mübarizlər yetirən torpaqları işğaldə saxlamağa gücü çatmayacaq. Çəkil get, getməsən, can itirəcəksən...

Mübariz İbrahimovun Vətən sevgisi biz gənclərin hər birinə nümunədir. Biz də Vətəni onun kimi sevməli və lazımla gələrsə, canımızdan keçməliyik...

**Şəbnəm BEHBUDZADƏ,
Xəzər Universitetinin
tələbəsi**

***Müqəddəs torpaqları
müzəffəsi uğrunda
gedən döyüslərdə öz şü-
caəti ilə seçilən igidəri-
mizindən biri də Azər-
baycanın Milli Qəhrəmanı
Mirəsgər Seyidov olub.
O, 1970-ci ildə anadan
olub. Naxçıvan şəhərin-
dəki indiki 15 nömrəli
tam orta məktəbi 1987-ci
ildə bitirən Mirəsgər Se-
yidov bir müddət doğma
kəndi Qaraxanbəylidə ca-
lışıb. 1988-ci ildə hərbi
xidmətə yollanıb. 1990-ci
ildə hərbi xidmətini başa
vurdugdan sonra doğma
el-obsasına qayıdib.***

Vətənimizə qarşı əsassız ərazi iddiaları ile çıxış edən mənfur ermənilər həmsərhəd ərazilərimizdə misli görünməmiş vəhşiliklər törədirdilər. Həmin dövrde Naxçıvan Muxtar Respublikasının kəndlərine aramsız hücumlar edən ermənilər öz şücaati ile cavab verən gələcək məktəbdən bire idi Mirəsgər. Könüllü olaraq Babek rayonunun Yuxarı Buzqov kənd özünü müdafiə batalyonunun tərkibində igidiyi ilə fərqləndirdi. Onun son döyüşü 1992-ci il iyunun 14-də oldu. O, döyüşü yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid oldu.

Mirəsgər Seyidova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunan qəhrəmanın vaxtilə təhsil aldığı 15 nömrəli tam orta məktəbə onun adı verilib.

Vətənpərvərlik

Layiqli övlad olacaqıq"



Bu gün parta arxasında əy-leşen şagirdlərə vətənpərvərlik tərbiyəsi elə aşılmalıdır ki, onlar da gələcəkdə yiyələnəcəkləri peşədən asılı olmaya-raq hər işdə və əmələ Vətənə layıq olsunlar. Hər bir müəllim şagirdləri hərəkəflə biliyə, müasir dönyəgörüşə malik gənclər kimi yetişdirməye borcludur. Xüsusən də Vətənə sevgi hissərinin aşılması nəzərdən qaçırlıkmamalıdır. Ona görə də bu gün orta məktəblərdə şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılması ən ümde bir vəzifə kimi öne çəkilib.

Bəs bu gün orta məktəbləri-

mizdə vətənpərvərlik tərbiyəsi layiqince yerine yetirilirmi? Bu suala cavab tapmaq məqsədi ilə haqqında söz açdığını tam orta məktəbdə oldum. Yuxarı siniflərdə keçirilən "Gənclərin çağırışaqəderki hazırlığı" dər-sində iştirak etdim.

Dərsə məktəbin hərbi kabinetində sinif nümayəndəsinin hərbi rəhbərə məruzəsindən sonra başlanıldı. Hərbi rəhbər, ehtiyatda olan baş leytenant Nüsrəddin Axundov ilk olaraq hərbi vətənpərvərlik tərbiyəsinin şagirdlərə aşılanmasının əhemmiliyyətindən danışdı. Xalqımızın şanlı hərb ənənələrini şa-

girdərin diqqətinə çatdırın hərbi rəhbər məktəbliləri Vətənimizin azadlığı və ərazi bütövülüyü uğrunda, milli dövlətçiliyimizin möhkəmləndirilməsində şücaətləri ilə seçilən xalqımızın mərd övladları haqqında məlumatlandırdı. Torpaqlarımızın müdafiəsi zamanı düşmənlər qızığın mübarizədə xüsusi cəsəret nümayiş etdiriləndən - Milli Qəhrəmanlardan, Vətənimizin ləyəqətli oğullarından ətraflı danışaraq onların keçdiyi döyüş yolunu şagirdlərin diqqətinə çatdırıldı. Herbi rəhbər şagirdlərə məlumat verdi ki, Azərbaycanın Milli Qəhrəmanı adı Azərbaycan Respublikasının müstəqilliyi və terəqqisi namələn xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Bu ad respublikamızın en yüksək fərqlənmə dərəcəsidir.

Hərbi rəhbər, həmçinin ona vurğuladı ki, respublikamızın müdafiə qüdrəti gündən-günə daha da artır. "Artıq ölkəmizin müdafiə sənayesi o dərəcədə inkişaf edib ki, bu da Silahlı Qüvvələrimizi milli silah və texnikalarla təmin etməye imkan verir. Hər bir vətəndaşın silaha sarılıb, düşmənlə cəngə girmək məqamı geləndə, hərbi biliklərə, silah və texnikalardan istifadə bacarığına malik olması, onun düşmənə qalib gelməsinə stimul verir".

Müəllim atıcı silahlardan da-

nışaraq qeyd etdi ki, müasirləşdirilmiş "Kalaşnikov" avtomati fərdi silahdır və düşmənin canlı qüvvələrini məhv etmək üçündür. "Əlbəyaxa döyüşdə avtomati sünkü-bıçaq birləşdirilir. Avtomati döyüşdə bacarıqla işlətmək, atış zamanı yaranan longimə və nasazlıqları tez aradan qaldırmaq üçün onun hissə və mexanizmlərinin işini yaxşı bilmək, avtomati həmişə təmiz, tamamilə saz halda və hər an döyüşa hazır vəziyyətdə saxlamaq döyüşçünün ən vacib vəzifələrindən biridir".

Avtomatın natəman sökülməsi və yığılması qaydaları da şagirdlərə əyani şəkilde göstəridi.

Tədris programında nəzərdə tutulan dərsə yekun vurdudan sonra müəllim şagirdləri maraqlandıran suallara da dolğunluğu ilə cavab verdi.

Fəal şagirdlərdən Aytən Əliyeva, Nihad Əliyev, Vüsal Adıgözəlov, İsmayıllı Əhmədzadə və başqaları söhbətlərində bildirdilər ki, tədrisin keyfiyyəti və maddi-texniki bazası belə yüksək səviyyədə olan təhsil ocağında hərəkəfliliyi yiyələnmək üçün geniş imkanlar yaradır. Elə buna görə də məzunlar ali məktəblərə qəbul zamanı yüksək netice göstərirler.

Gələcəyin qurucuları olacaq 10-cu sinif şagirdlərindən "Hansı peşəyə və ixtisasa yiye-lənməyimizdən asılı olmayıraq ömrümüzün sonuna kimi Vətənə xidmət edərək ona la-yıqli övlad olmağa çalışacaq" sözələrini eşitmək məndə əminlik hissi yaradır: bu gün təhsil ocaqlarımızda vətənpərvər gənclərimiz yetişir. Onların hər biri Vətənə layıqli övlad olacaq.

**Nəriman NƏCƏFOV,
"Azərbaycan Ordusu"**

Dögəma rayonum olan Neftçalada ezamiyyətde olarkən Böyük Vətən müharibəsi veteranı Əlixan Əliş oğlu Əliyevlə görüşüb söhbətləşməyi özüme mənəvi borc bildim. 93 yaşlı veteranla görüşə gedəndə düşüncələrimlə baş-başaydım...

Əlixan dayının hafizəsinə heyrləndim: keçidiy döyüş yolunu incəliklərə kimi xatırladı. İllerini sərf edərək hazırladığı guşə insana könül xoşluğu verirdi. Burada fəxri fərمانlar, təbrik məktubları və Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənovun Qələbənin 70-ci ildönümü münasibəti ilə Neftçala veteranlarına ünvanlaşdırıldı. Təbrik açıqcası da nəzərimdən yayınmadı. Müsahibim alman faşizminə qarşı döyüslərdə göstərdiyi şücaətə görə "Birinci dərəcəli Böyük Vətən müharibəsi" ordeni ilə, döyüş xidmətlərinə və igidiyyə görə medalları ilə yanaşı, 20-yə yaxın medalla təltif olunub. Azadlığı uğrunda yaraşdırılmış Rusyanın Bryansk vilayəti Surac rayonunun Nivnoye kəndinin fəxri vətəndaşıdır.

Rayon veteranlar şurasının sədri Əlixan Əliyev müharibənin ağrı-acılarını, keşməkesli döyüş yollarını xatırlayarken, tarixi qələbənin şirinliyindən danışarkən sanki oğlularına yeniden yaşayır. "Dünya tarixində 1941-1945-ci illər Böyük Vətən müharibəsi ən dəhşətli, viranədici, insan qırğını törədən müharibələrdən biri olub", - deyir müsahibim.

1942-ci il avqustun 23-ü 19 yaşında yollanıb cəbhəyə. İkinci Belarus cəbhəsinin sərkərdəsi, marşal Rokossovskinin komandanlığı altında olan 1018-ci diviziyanın tərkibində döyüş yolu keçib. İlk döyüşü Oryol şəhəri etrafında baş verib. Bryansk şəhərinin azad edilməsi uğrunda göstərdiyi şücaətə görə, 1943-cü il sentyabrın 17-də "Döyüş xidmətinə görə" medali ilə təltif olunub. Veteran o, dəhşətli döyüsləri belə xatırlayır:

- Düşmən təpədən-dırnağı kimi silahlanmışdı. Canlı qüvvəsinin üstün olmasına baxmayaq, bizim əsgərlərdə vətənpərvəlik hissi, ezmkarlıq və cəsarət vardı. "Vətən uğrunda" deyərək hücumu keçir, döyüşün müqəddərətini həll edirdik. Həmin döyüşdə qalib gəldik. Bir neçə

Nəsillərə örnək

Bir ömrün dastanı

Ümummilli liderimiz Heydər ƏLİYEV:

Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə la-yiqdir. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır.

gün keçdikdən sonra bizi sıraya dündürlər, silahdaşlarımıla yanaşı, menim də "Döyüş xidmətinə görə" medalı ilə təltif olunduğu elan etdilər. Doğrusu, bu mükafat məni çox sevindirdi. Növbəti döyüslərə daha inam və cəsarətlə atıldım.

Amma müsahibim ən çox Nivnoye kəndi uğrunda gedən döyüslərdən danişir və o anları da sanki yenidən yaşayır.

- 1943-cü il 23 sentyabrdı. Bu günü heç vaxt unutmayacam, - deyir Əlixan dayı. - Nivnoye kəndi yaxınlığında faşistlər möhkəm sədd qurmuşdular. Cünti Surac və Bryansk rayonlarını birləşdirən esas yol bu kənddən keçirdi. Faşistlər pulemyotlardan məharətə atəş açaraq bizi imkan vermirdilər. Rota komandiri məni yanına çağıranda artıq nə edəcəyimi biliydim. Düşmənin gizli atəş nöqtələrini susdurmaq lazımdı. Döyüş ara verəndə komandirimiz mənə təşəkkür edərək dedi: "Sağ ol, qəfqazlı balası, əsl snaypercisin!" Çox ağır döyüş idi. Böyük itkilər verdik.

Həmin döyüşdə Əlixan Əliyev ölümcül yaraların. Onun ölümünü zənn edib döyüş meydənində atıb gedirlər. Nivnoye kəndindəki qardaşlıq qəbiristanlığında 280 nəfərin uydugu məzarlıqla onun üçün də qəbir qazılır. Lakin dəfn edəndə ölümüyini görüb qospitala aparırlar. Üç gündən sonra ayılır. Və orada öyrənir ki, Nivnoye kəndi düşməndən azad edilib. Alaylarında adı bu döyüşdə həlak olanların siyahısına düşür. Azərbaycana, valideynlərinə



"qara kağız" göndərilmiş. Üç ay Moskva qospitalında müalicə olunur. Ordudan əlil kimi tərxis olunur.

Böyük Vətən müharibəsinin 37-ci ildönümündə Bryansk rayonundan telegram alanda çox oxucublənir. Axi orada heç bir qohumu, tanışı yox idi. Telegramı oxuyandan sonra çox kövərlir...

Əlixan dayı Bryansk vilayətində, çox-çox uzaqlarda ona verilən dəyəri, gordüyü münasibəti heç zaman unutmayacağını deyir.

Nivnoye məktəbinin "qırmızı lepirçilər" i doğma kəndlərinin azadlığı uğrunda həyatlarını qurban verən əsgər və zabitlərin yaxınları haqqında məlumat toplayarkən çox qəribə hadisə baş verir. Azərbaycandan gələn məktublardan biri hamını heyretləndirir. Neçə illərdir ki, mühabibədə həlak olanların siyahısın-

da olan və adı kəndin mərkəzində kətirə kompleksində həkk edilən şəxsin sağ qaldığı məlum olur. Sonradan həmyerimizi burada təntəneli qarşılıyə rəsmi surətdə Nivnoye kəndinin fəxri vətəndaşı qəbul edirlər. Əlixan dayı deyir ki, diri ikən qəbrini gözü ilə görmək çox qəribə bir hissdir. "Düşündüm ki, neçə illərdə burada mən hörəmtə anıb, tərçiçəklər ziyarət ediblər".

Daha sonradan davamlı olaraq Əlixan dayı Surac rayonundan dəvət aldığı tədbirlərdə ya-xından iştirak edib.

Müsahibim biza çox maraqlı bir hadisəni də fəxrlə danişdi. "Qələbənin 41-ci ildönümündə yənə də Bryansk vilayətine dəvət olunmuşdum. Tədbirdəki çıxışının sonunda dedim ki, kəndin mərkəzi küçəsindən mühabibə veteranları üçün yaradılmış xatirə kompleksinə kimi olan 1200 metrlik yol rahat deyil. Bu yolu asfaltlamaq nə çətin işdir. Vilayət partiya komitəsinin katibi N.Faykov bu iradıma yarı ciddi, yarı zarafat cavab verdi. "Sizin həmyeriniz Heydər Əliyev Moskvada, Kremlə işləyir. Ondan xahiş edin, yolu abadlaşdırmaq üçün bize kömək etsin".

Katibdən bu cavabı gözlemədiyimdən duruxdum və problemin həlliinə kömək edəcəyime söz verdim. Qayıdan kimi o zaman Sov.IKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazırılar Soveti sədrinin birinci müavini vəzifəsində çalışan ulu öndər Heydər Əliyevə məktub yazılb hadisəni olduğu kimi qeyd etdim. Düzü, söz verdiyimə görə narahat

idim. Lakin az keçmədən Surac rayon İcraiyyə Komitəsinin sədr müavinindən məktub aldım. Bildirirdilər ki, artıq yol çəkilib. Bu xəbəri eşidəndə, nə qədər sevindiyimi sözə ifadə edə bilmərəm".

Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarını cəmiyyətimizdən ən hörmətli insanlar kimi dəyərləndirərək, "xalqımızın qızıl fondu" adlandımasını, onlara daim diqqət və qayğı göstərməsini bütün veteranlarımız kimi, müsahibim də yaxşı xatırlayır. Deyir ki, rayon mərkəzində ona iki-otaqlı mənzil və maşın veriblər. Veteranlara göstərilən bu qayğı hazırda Prezident İlham Əliyev tərefindən davam etdirilir. Dövlətimiz veteranların əməyinə böyük saygı göstərir. Veteranlara Prezident təqaüdünün verilməsi, hər il Qəlebənin ildönümü münasibəti ilə birdəfəlik maddi yardım göstərilməsi, onların mənzil və avtomobilə təmin edilməsi, sanatoriya və xəstəxanalarda pulsuz müalicə olunmaları buna bariz nümunədir. Ümumiyyətlə, hazırkı dövrde veteranların bütün problemləri vaxtında həll olunur.

Mühabibə veteranı medallarını yaxasına taxdıqı pencəyinə qırurla nəzər salaraq bildirir ki, onu tez-tez rayon məktəblərində keçirilən tədbirlərə dəvət edirlər. "Keçdiyim döyüş yoldan gənclərə epizodlar danişram, onları torpaqlarımızın azadlığı uğrunda Mübariz İbrahimov kimi qəhrəmanlıqlar göstərməyə səsləyirəm.

Bu gün mənim tək istəyim işğal altında olan torpaqlarımızın azad edilməsidir. Əzəli torpaqlarımızın düşməndən azad edilib, qəlebə xəberinin veriləcəyi günü səbirsizliklə gözləyirəm. Qəlebə bir əsre yaxın ömrümüzə bu gün mənim üçün ayrı bir məna kəsb edir.

Hər gün əllərimi Uca Yaradının dərgahına el açaraq mənə bu xoş xəberin sevincini ikinci dəfə doğma Vətənimdə dadmağı nəsib etməsini diləyirəm".

Əlixan Əliyevin ömr dəstəni gənclərimizə əsl nümunədir.

Leytenant
Günay TAĞIYEVA,
"Azərbaycan Ordusu"

24 yaşın işığında...

"Azərbaycan Ordusu" Müdafiə Nazirliyinin rəsmi mətbə ordanı olaraq ordu quruculuğunun yetərinə təbliğ olunması təmin edir, üzərinə düşən vəzifə borcunu məsuliyyətlə yerinə yetirir. Silahlı Qüvvələrimiz inkişafında baş verən bütün proseslər qəzetimizdə əksini tapır. Son bir neçə ildə qəzetimiz müasir tələblər səviyyəsində çap edilir. Əlbəttə, bu sahədə Müdafiə Nazirliyi rəhbərliyinin qayığısını xiisusi qeyd etmək istərdik.



Son illər ordumuzun hərbi gücünün artırılması istiqamətində görülən işlər hər bir ölkə vətəndaşı kimi, bizim yaradıcı kollektivi də ruhlandırıma bilməz. "Azərbaycanda ordu quruculuğunu inkişaf etdirmək dövlətimizin siyasi kusrunun əsas istiqamətlərindən biridir", - deyən Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi sahəyə diqqət və

qayığısı hər addımda hiss edilir. Silahlı Qüvvələrimizdə aparılan önemli islahatlar, həyata keçirilən irimiqyaslı quruculuq işləri, Müdafiə nazirin general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, Prezidentimizin, dövlətin və xalqın ordumuza verdiyi güclü dəstəyin bariz nümunəsidir.

"Azərbaycan Ordusu"nın kollektivi də yüksək əhval-ru-

hiyyə ilə çalışmağı, ordumuzun, əsgər və zabitlərimizin uğurlarını geniş təbliğ etməyi vəzifə borcu bilir. Əməkdaşlığımızın cəbhə xəttindən, şaxtalı-çovğunluq səngərlərdən hazırladığı yazılar cəmiyyəti-mizdən rəğbətlə qarşılıqlı.

Mətbuatın cəmiyyətdə rolü böyükdür, yeni, ətrafda baş verən bütün hadisələrdə media xalqın tribunası olaraq öz rolunu yerine yetirir. Bu gün Silahlı Qüvvələrimizin aynası olmaq etibarilə "Azərbaycan Ordusu" qəzeti də orduda gedən islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlanıqda qazandığı uğurları, herbi qulluqçuların gündəngüne yaxşılaşan sosial şəraitini təbliğ edir və bütün görülen işləri ictimaiyyətə çatdırır. "Azərbaycan Ordusu"nın hər əməkdaşı bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyət hissini ilə yerinə yetirəcəkdir.

24 yaşımız qeyd etdiyimiz bu günlərdə qəlbimizdən yeganə bir istək, arzu doğur: qoy növbəti xəbərlərimiz tezliklə ordumuzun gücü ilə işğaldan azad olunacaq əzəli torpaqlarımızdan eşidilsin!

"Azərbaycan Ordusu"

Redaksiyanın poçtundan

Ordumuzla qürur duyuram



"Açıq qapı" günündə mən də iştirak etdim. Hərbi hissə komandanlığı əsgərlərin xidməti, yataq şəraiti, qidalanması ilə tanış olmaq imkanı yaratmışdı. Hətta biz əsgər mətbəxinin dadlı nemətlərindən də yedik.

Turan Vətənimizə öz əsgəri borcunu vermək üçün öten ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. O, öz hərbi ixtisasını mükəmməl öyrənib. Birinci "Açıq qapı" günündə ogluma nümunəvi xidmətinə görə təşəkkür məktubu vermişdilər. Bir sözə, xidməti də, asudə vaxtı da maraqlı keçir. Bir valideyn kimi həm oglumla, həm də ordumuzla qürur duyuram!

Hicran NURİYEVA,
əsgər anası



Ordu və cəmiyyət

"Vətən sevgisi ilahi duyğudur"

- Ötən illər yaradıcılığında hansı əlamərdar hadisələrə yadda qalıb?

Bir az mücərrəd sualdır. İllərin günahı yoxdur. Onu yaddaqalan, məhsuldar eləyən elə insanın özüdür. Bilavasitə televizyonalist fealiyyətimle məraqlanırsınızsa, ömrümüz o gözel və unudulmaz illeri hər kəsin gözü qarşısında keçib. Bu illər ərzində bütün Azərbaycanı çalışdığım Ana televiziyanın ekranından özüm duyub, dərk etdiyim, sevdiyim və qorumağa çalışdım bir vurğunluqla vəsf etməyə səy göstərdim, sadə insanların dərd-sərincə şərik oldum, hər kəse imkanım daxilində kömək etdim, mənə etibar olunan işi məsuliyyətə yerinə yetirdim. Vətənimin, millətimin dirəğinə dəyen das mənim ürəyimi qanatdı. Bu məhəbbətimdə, bu xidmətimdə təmənna güdmədim. Bu məməkətin fedakar qızı olduğum üçün qürur duyдум həmişə.

Bədii yaradıcılığımla məraqlanırsınızsa, 2 şeirlər, 7 sənədlə-publisistik kitabım nəşr olundu. Fəxri adlara, müxtəlif mükafatlara layiq görüldüm. Ancaq ən böyük mükafatım elin sevgisi, millətimin məhəbbəti oldu.

- Xalqın bir ziyalısı ki mi son illər ordu quruculuğunda və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi sahəsində aparılan İslahatlar barədə fikirlərinizi öyrənmək istərdik.

- Mən içində şəxsi senzura gəzdirdim və onun bütün parametrlərinə hörmətlə yanaşan bir söz sahibiyəm. Ona görə də çox dəqiq detallara varmaq istəmirəm. Amma çox istəyirəm ki, tezliklə Azərbaycan Ordusunun Qarabağı azad etdiyini, Suşada, Laçında, Kəlbəcərdə və 25 ilden bəri erməni işğalı altında sıxlayan digər rayonlarımızda bayraqımızın dalgalandığıni görüm. Mən inanıram ki, bizim ordumuz buna qadırıdır və son illər Prezident, Ali

Redaksiyamızın qonağı şair-televizyonalist Telli Pənahqızıdır. İstedadlı jurnalist, televiziyada seçilən dəstə-xətti olan Telli Pənahqızı 1976-ci ildən etibar məktəbi keçərək, zəhmətdən yoğrulan şan-şöhrət, ad-sən qazanıb. Ürəvi Vətən eşqi, yurd həsrəti ilə döyünen Telli xanum qəzetimizin daimi oxucularından. Əməkdar jurnalist adına, "Qızıl qələm", "H.B.Zərdabi", "Araz", "Məhsəti", "Xan qızı Nətəvan" və başqa mükafatlara layiq görülen Telli xanımla səmimi səhbətimiz oldu.



Baş Komandan İlham Əliyevin müasir və yenilməz bir müdafiə sıpəri yaratmaq, həmcinin Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduda qıbtıləcək ve nümunə göstəriləcək işlərə imza atması bu qənaətimi bir az da gücləndirir. Açığı, mən həmişə demişəm və bu gün də bir həqiqətə güvənirəm: erməni idzibən qopardıqlarını xoşluqla geri qaytarmayıacaq. Biz Alı Baş Komandanın qərarı ilə onları buna məcbur edəcəyik. Çünkü bizim torpaqlarımızı işğal etməyə, bizimlə kişi kimi vuruşmağa onların heç vaxt nə gücü çatardı, nə də qüdrəti. Ermənilər həmişə əl buyruqçusunu olublar, "qulluq etməye, xidmət göstərməyə" öyrəncəlidirlər. Ancaq məkriliklər, hılegərdirlər, vəziyyətdən istifadə etməyi, bərələnməyi bacarırlar. Onları bu cəhətindən bəhrənənlər de yetərindər.

- "Qalx ayağa, Vətən oğlu" çağırışında vətənpərvərliyini bir daha təsdiqləyən Telli xanum elə bil torpaq iniltili, yurd həsrətlə misralarını yazmaqla qəlbinin göynərtisi azaldır.

- Yox, bu həsət asanlıqla ovunan, bu inilti sözə kiriyən, bu yanğı bir-iki seirələrə ölüzyən deyil. Mən bu seirələri təselli üçün yazmiram, mən yatan ruhları

oyatmaq, içimizdəki intiqam hissini alovlandırmak üçün yazırıam. Oxunan bütün nəğmələrdə, söylənən bütün nitqlərdə, çağrıqlarla bir "Cengi" harayı axtarıram. İnaniram ki, torpaqlarımız işğaldən xilas edilecek.

Hər bir insanın ayaq açıb üzərində gəzdiyi torpaq ona əzizdir. Hətta bir şeirimdə sərcəciyin dili ilə misralanan fikirlərimde yurda, torpağa bağlılığı öne çəkmışəm. Yurdundan heç yənə getməyən, qışın şaxtasında, ayazdında acliğaya, soyuğa dözlüb duran balaca sərcəciyin dili ilə deyirmək ki:

*Oy dəyməsin xətrinə
Sandən tez ayrılmağım,
Yetişib vaxtım-vədəm,
Ərəb uşub getməsəm,
Mənsiz donar ağaclar
Çiçəklənməz ilk bahar,
Sırsıralı budaqlar
Verməz inan bir də bar.*

Mən istəyirəm ki, yurdumun qartalları da olsun, simurq quşları da, durnaları da, yurdə bağılı sərçə sədaqətliləri də...

- İnam böyük qüvvədir, deyilmi?

- Allah, insanın içindəki ən böyük sevgi, inam, inanc qaynağıdır. İnsan həmişə bu dünyada yaşadığını, Allahın verdiyi nəmətlərdən barındığını görə şükür etməlidir.

Hüseyin Cavid "Kəssə hər kim tökülen qan izini, qurtaran dahi odur yer üzünü" fəlsəfi misralarında dünəyimiz xilaskara ehtiyacı olduğunu və bəşəriyyətin müharibəsiz gələcəyini düşüncələrində yaşadırdı...

Amma təessüf ki, yer üzünü qandan-qadadan xilas edən də insandır, onu qan çanağında boğan da...

- Söhbətimizi ənənəvi bir sualla bitirmək istəyirəm. Ordumuzun əsgər və zabitlərinə tutduqları şərəflə, həm də müqəddəs yolda nələri arzularınız?

- Ancaq və ancaq qələbe! Bizim hamimizin ən ümədə arzusu işğal altında olan torpaqlarımızı, gözümüzün nuru Şuşamızı azad görməkdir.

Savaşın zamanı yetişəndə, biz ancaq ığidlərin hünerinə güvenecəyik. Ona görə də bizi qoruyanları biz sevə-sevə qorunmayılıq, onların qayğısına qalmalıq.

Vətənimiz bizə əmanətdir. Əmanəti də qoruyan Azərbacan Ordusunda xidmet edən oğullarımızdır! Allah onları qorusun! Gün o gün olsun ki, Cıdır düzündə qələbə tonqallarını çatan ığidlər, azad və müstəqil Azərbaycanımızın qüdrətləri, sarsılmaz ordusu qələbə müjdəsi ilə hər kəsi sevindirsən.

- Artıq qəzetimizin 24 yaşı tamam olur. Bu münasibətə bir həmkar kimmi arzularınızı bilmək maraqlı olardı...

- 24 il böyük tarixin yadlarında bir göz qırpmı qədər anıdır. Amma həm də əbədiyyət qədər uzun bir ömrür. Bu ömrü şərəfə, Vətəni, torpağı sevə-sevə yaşayıb, vəsf edirsinizsə, əhsən siza. Gün o gün olsun ki, "Azərbaycan Ordusu"nun səhifələrindən qələbə mühəddi xəbərlər oxuyaq.

- Müsahibəyə görə çox sağ olun.

Söhbətləşdi:
Lale HÜSEYNOVA,
"Azərbaycan Ordusu"

Xəbərlər: hadisələr, faktlar

Afrikanın günəş enerjisi ilə işləyən ilk avtobusu



"Kiira Motors" a məxsus "Kaiyoola" elektrik avtobusu Uqandanın paytaxtı Kampalada nümayis etdirilib.

Günəş panelləri avtobusun damında yerləşir. Tam doldurulmuş batareyalar avtobusa 80 kilometr məsafə qət etməyə imkan verir. 35 yərlik avtobus, əsasən, şəhərdaxili nəqliyyat üçün nəzərdə tutulub. İstehsalçı ölkəyə avtomobil, maşınqayırmaya və emal sanəyəsi sahəsində regionun lideri olmağa kömək etmək niyyətindədir. O, güman edir ki, 2018-ci ilədək 7 mindən çox insan "Kaiyoola" avtobusunun istehsalı ilə məşğul ola bilər və bu da işsizliyin azalacağına şərait yaradacaq.

Yaponiya raket buraxılışına görə Şimali Koreyanı kəskin təqnid edib



Yaponiyanın Baş naziri Shinzo Abe fevralın 7-də Şimali Koreya tərəfindən orbitə raket buraxılmasını kəskin təqnid edib.

Bu barədə Ş.Abe bazar günü səhər Baş nazirin rəsmi iqamətgahında jurnalıstlər qarşısında çıxışında bildirib. Şimali Koreya tərəfindən orbitə buraxılmış son raketle bağlı bu ölkəni kəskin təqnid edən Ş.Abe bildirib ki, həmin addım beynəlxalq ictimaiyyətin təmkin nümayiş etdirmək barədə inadlı çağrıqlarına baxmayaraq atılıb. Baş nazir qeyd edib ki, raketin buraxılması qətiyyən yolverilməzdir və öten ay keçirilmiş nüvə sinəni ilə birləşdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birbaşa pozulmasıdır.

Bill və Hillary Clintonlar pullu çıxışlardan 153 milyon dollar qazanıblar



ABS-in keçmiş prezidenti Bill Clinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillary Clinton son 14 ilde yalnız çıxışlarla 153 milyon dollardan çox pul qazanıblar. Həmin müddətdə Clintonlar ümumilikdə 729 dəfə çıxış ediblər. Bu çıxışların hər birinə görə onlara orta hesabla 210,8 min dollar ödənilib.

Hesablamanı aparan SNN telekanalının məlumatına əsasən, cütlük, həmcinin Goldman Sachs və UBS kimi bankların əməkdaşları qarşısında 39 çıxışa görə 7,7 milyon dollar qonorar alıb. Hillary Clinton 8 beş çıxışdan 1,8 milyon dollar qazanıb. Keçmiş birinci xanımın seçkiqabı qərargahı 2015-ci ilin iyulunda son 8 ilde Clintonların gəlirinin 140 milyon dollar olduğuna dair məlumat dərc edib. 2007-ci ildən bəri cütlük federal vergi qismində ölkə büdcəsinə 44 milyon dollar pul köçürüb. Clintonlar, həmcinin bu müddət ərzində şəxsi gəlirlərinin təxminən 15 milyon dolları xeyriyyəciliyə xərcleyiblər.

Tayvan: zəlzələdən 2 gün keçə də, dağııntılar altında sağ qalan insanlar var



Tayvanda zəlzələ nəticəsində həlak olanların sayı artmaqdə davam edir. Son məlumatə görə, 38 nəfər həyatını itirib, 110 nəfərdən çox insan isə itkin düşüb. Faciədən 2 sutka keçməsinə baxmayaraq, xilasedicilər hələ də sağ qalan insanları dağııntılar altında çıxarmaqdə davam edirlər.

Hökumət zəlzələ zamanı dağılan 17 mərtəbəli "Qızıl ejdaha" yaşayış binasının inşası zamanı tikinti qaydalarına nə dərəcədə riayət edilməsi ilə bağlı təhqiqata başlayıb. Ümumilikdə binada 256 nəfərin yaşadığı 96 mənzil olub. Binanın tikintisi zamanı işlədilən sementin və poladın keyfiyyətsiz olduğuna dair şübhələr var. Buna bəzər problemlər artıq 1999-cu il zəlzəlesi zamanı da aşkarla çıxmışdı.

AZERTAC-in materialları əsasında

Yeni kitablar

"Addım at!"

qərarını yerinə yetirməyə getdi. Ata-anasına yazdığı məktub da təsdiqləyir ki, Mübariz sonda nə olacağını bilər gedib düşmən mövqelərinə...

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi...


Qəhrəmanlıq, qəhrəmanlıq, qəhrəmanlıq giziri idi. Müqayisəyə gəlməz qəhrəmanlıq gecəsinə qədər, elə həmin gecə də kimsəyə heç nə demədən

bəylinin "Addım at!" poeması da Mübariz İbrahimova həsr edilib. Əsərdə dünənələr bu gün, bu günlə sabahlar bədii əlaqələr kontekstində verilib, gənc nəslə örnək bir ömrün işığı seziklərə...

Azər Hacıbəylinin "Addım at!" poemasının Beynəlxalq Mətbuat Mərkəzində təqdimatında səslənən fikirlərin də ösəs qayəsi bu idi.

Atabala Məmmədli əsərində erməni xisletinin tariхini xatırlatdı, Mübariz kimi oğulların erməniliklə həmişə mübarizə apardığını vurguladı. "Addım at!" poemasının məhz bu məqamı da eks etdirdiyini qeyd etdi.

Professor Sənan Əlincə



2010-cu il iyunun 18-de Tərtərin Çaylı kəndi istiqamətində düşmənin mövqelərinə tek gedən, çoxlu sayıda düşmən öldürən, şəhid olan Mübariz İbrahimovun qəhrəmanlığı dünyani heyretləndirdi.

Mübariz İbrahimov Silahlı Qüvvələrimizin giziri idi. Müqayisəyə gəlməz qəhrəmanlıq gecəsinə qədər, elə həmin gecə də kimsəyə heç nə demədən



Könlüm şeir istəyir

“Novruzu səngərdə qarsılıdıq biz”

Elxan Xəzəri Qarabağ döyüslərin-də könülli iştirak edib, ağır yaralanaraq ordu sıralarından tərxis olunub. Onu sinəsində, Vətənə qırılmaz tellərlə bağlı böyük ürək gəzdirdən, indinin özündə də fəal ictimai işlərlə məşğul olan bir dost kimi çoxdan tanıyıram.

Elxanın şeirlərində mənim diqqəti-mi çəkən başlıca məqam şairin Azərbaycan əsgərinin mənəvi simasını, hərbçisayağı desək, Odalar Yurdu döyüşüsünün şərəf kodeksini ustalıqla qələmə almışdır.

“Erməni əsgərləri gözümüz qarışında uşağımı doğradılar”, - deyən didərgin qadına “Bələ öyrənmışik” şeirlə münasibət bildirir:

Yaxşılıq bəzəkdir bu yurda, elə, Adəti dəyişmək asan gəlməsin. Babamız Xan Qazan, Koroğlu belə Boynunu vurmayıb baslığı kəsin.

Sözü ilə əməli bütöv, misraları ilə hərkəti eynilik təşkil edən vətənpərvər Azərbaycan oğlu kimi Elxan Xəzəri Qarabağ cəbhələrində baş verən uğursuzluqlar daha çox narahat edirdi. “Qoy hamı bilsin ki...” şeirində üzünü Vətənin müdafiəsinə qalxmış döyüşülərə tutub deyir:



Irəli türk oğlu, yalnız irəli! Yoxsa tapdalaran, keçilər Vətən. Irəli yerisən, bir az böyüyər, Geriyə çəkilsən, kiçilər Vətən.

Poeziya, poetik mətnlər hər şədən önce, ovqat deməkdir və yaxşı şeirdə müəllif, zənnimcə, insanların duyğularının bədii lövhələrini yaradır, bəlkə də həminin hiss etdiyi, lakin dille deyə bilmədiyi ehval-ruhiyənin obrazlı təsvirini verir. Hamı bilir ki, baharın gelişini torpaqla təmasda olanlar daha tez duyur. Elxan döyüşü olaraq baharın gelişini belə qələmə alıb:

Bu il də cəbhədə keçirdik qış, Novruzu səngərdə qarşılıdıq biz. Yenə doğmaları təbrik etməyə Nə səsimiz çatdı, nə də əlimiz.

Yenə də biz duydug hamidan əvvəl Torpağın isinib oyandığını. Birinci biz gördük göyün, səmanın Günsədən rəng alıb boyandığını.

Hər bir hərbçi peşəsinin özünə məxsus çətinliyi və eyni zamanda şərəflə cəhatləri var. Bu peşələrin sahibləri de cəbhə şeirlərində Elxanın silahdaş kimi gözündən yaxınmayıb. Döyüş meydanında yeri-yib-yüyürən, “terindən paltarı cana yapışan”, igid oğullardan geri qalmayan, “her yara alanla bir yara alan”, yixılıb qalana kömək etməklə “yana-yana yanğı söndürən” hərbi həkim olmaq da cəbhədə asan deyil:

Keçmir boğazından nə su, nə çörək, Daim üzür onu fikir, düşüncə. Döyüşən dəstədə həkim islamək Döyüşü olmaqdən çətinidir, mənəcə!

Beləcə, döyüşülərin səmimi və həssas duyğularının bədii təcəssümünə çevrilmiş şeirlər cəbhəçi şairin özünəməxsus poetik tapıntıları ilə yadda qalır.

Əbülfət QASIMOV,
“Azərbaycan Ordusu”

Canımız Vətənidir

Torpaq Vətəne dönməz, Mərdlər yurdu olmasa. Dərdi vətəndaşların. Ağrı-dərdi olmasa. Hər övladı - bir əsgər, Xalqı ordu olmasa. Döyüşüs tükənsə, Bitsə - ardi olmasa. El yolunda alış, yan, Yanmasın Azərbaycan!

Qoyma yağı talasın Sərvətini, varını. Qoru göz bəbəyi tək Namusunu, arını. Göstər yada nifreti, Dosta etibarını. Qoy görsün bütün bəşər Əyləməz vüqarını. Sən qazan ki, şərəf-şan Şanlınsın Azərbaycan!

Yurda yiye durmasan, Göz diķenlər çoxalar. Tiki-tikə alınar, Parça-parça yox olar. Ele sahiblik etsən, Düşmən yanıb-yaxılar. Hər silahlı qəhrəman Yad gözünə ox olar. Haqq yolunda tök ki, qan Yaşasın Azərbaycan!

Çəksin öz arxasınca Səni arzun, muradın. Çatdırınsın uğurlara Cəsarətin, inadın. Hamiya bəyan olsun Biliyin, istedadın. Adaların arasında Daim seçilsin adın. Sən qoy ki, yaxşı ad-san, Tanınsın Azərbaycan!

Ele bilmə ki, torpaq Hər yoldan ötenindir. Ağac kimi kök atıb Üstündə bitənindir. Sübut et ki, bu diyar Yadin deyil, sənindir. Canı yox, yurdu qoru - Canımız Vətənidir! Sayıq dayan ki, hər an Qorunsun Azərbaycan!

Bir qurban hesabına Ömür sürür o biri. “Önca Vətəndir!” - deyib Düşmən üstünə yeri! Bil ki, şəhid olanlar Ölümür - diridir, diri. Hər kəsin üreyində Vardır onların yeri. Oğullar verir ki can, Canlınsın Azərbaycan!

“Yayın istisində...”

Yayın istisində öz kölgəsini Bizim üstümüze saldı ağaclar. Anatək dayanıb başımız üstə, Gecə laylamızı çaldı ağaclar.

Tutdu sinəsini düşmənə sarı, Neçə yol döyüşdə oldu ağaclar. Qoruya-qoruya mərd oğulları, Güllə yaraları aldı ağaclar.

Hər gün şəhid görüb, yaralı görüb, Qüssədən saralıb, soldu ağaclar. Biz geri çəkildik, irəli getdik, Həmişə yerində qaldı ağaclar.

Ölməzlik

Məzarı səngərdir, başdaşı qalxan, Deməyin, məhv oldu, öldü şəhidlər. Tanrılarının verdiyi halalca ömrü Biziylə yarıya böldü şəhidlər.

O, qola güc verdi, başqası dilə; Ordulu silahını götürdü ələ. Düşmənin izini öz qanı ile Torpağın üstündən sildi şəhidlər.

Ocağa ataraq öz muradını Bızlərə bəxş etdi yanar odunu, Vətənin, obanın, yurdun adını Canından yuxarı bildi şəhidlər.

Adının üstünə düşərmi kölgə?! Onların ciyində dayanıb ölkə, Hər yeni doğulan körpəyle birgə Görərsən, dünyaya gəldi şəhidlər.

Səngərlərə bahar gəldi

Bu il də cəbhədə keçirdik qış, Novruzu səngərdə qarşılıdıq biz. Yenə doğmaları təbrik etməyə Nə səsimiz çatdı, nə də əlimiz.

Yenə də biz duydug hamidan əvvəl, Torpağın isinib oyandığını. Birinci biz gördük göyün, səmanın Günsədən rəng alıb boyandığını.

Xalqımız baharda sevinsin deyə, Neçə şəhid verdik, igid itirdik. Töküb qanımızı dağa, dərəyə Qışda da qırımızı “güllər” bitirdik.

Əgər qan tökməsək, hiylərə yağı! Tutduğun yerlərdən çəkilən deyil. Döyüş bölgəsinə yaz gəlsə belə, Tarlası, zəmisi əkilən deyil.

Güllə səslerindən güller də solar, Mərmilər dağıdır bağçanı-bağı. Bilinməz baharın, yazın gəlişi, Torpağı tərk edib getməsə yağı.

Haçandır, sevincə həsrətdir bu yer. Biz onu vüsalə yetirəcəyik. Qələbə ətirli, zəfər qoxulu Bir ömür baharı gətirəcəyik.

Məsul katib
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98;
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Səfaət Mehdiyev küçəsi 144,
“Qızıl Şərq” hərbi şəhərciyi

Növbətçi

leytenant
Günay TAĞIYEVA

Qəzeti hesabı

Nerimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet haftada iki dəfə (III-VI günlər) neşr olunur. “Azərbaycan Ordusu” qəzeti kompiuter mərkəzində səhifelənərək “Hərbi naşriyyat”ın mətbəəsində hazırlanır. Diapozitivlərdən çap olunur. Əlyazmalar ray verilmir, təqdim edilən yazılar müəllifi qaytarılır.

AZƏRTAC-in
materialları əsasında

Lisenziya № 361
Sifariş № 90
Nüsxə № 4700

İdman

Millimiz futbol üzrə Avropa çempionatının dördüncü finalında

Futbol üzrə Avropa çempionatında millimizin mübarizə apardığı D qrupunun son qarşılışması - İtaliya-Çexiya matçı keçilib.



Serbiyanın paytaxtında “Belgrad Arena”da olduqca gərgin şəraitdə keçən qarşılışmadan 7:0 hesabı ilə İtaliya komandası qalib ayrılib. Bir avtoqolun qeydə alındığı oyunda Fortino (2 qol), Qabriel Lima, Alessandro Patias ferqliqlənlər. Beləliklə, İtaliya ardıcıl ikinci qəlebədən sonra 6 xalla qrup lider kimi tamamlayıb. Azərbaycan 3 xalla ikinci olub. Çexiya isə xal toplamayaraq qrup sonucusu kimi çempionatla vidalaşıb.

Fariz Məmmədov Azərbaycan boks tarixində ilk imza atıb



Bakıda WBF (World Boxing Federation) ve WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüş keçirilib.

Boks mərkəzində baş tutan döyüşdə Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” idman Klubunun üzvü Fariz Məmmədov Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşıb. İdmançılar yarımorta çeki dərəcəsində (66,7 kq) dünya çempionu keməri uğrunda mübarizə aparıblar. 12 raund davam edən döyüş Fariz Məmmədovun peşəkar rinqdə 22-ci qarşılışması olub. Fariz Məmmədovun qarşısında afrikalı idmançı da tab getirməyib. 2 dəfə naqdauna düşən rəqib 8-ci raundda döyüşü dayandırib. Qarşılaşmanın 8-ci raundda qəlebe ilə başa vuran F.Məmmədov WBF və WBCA versiyalarında dünya çempionu kemərlərinə sahib olub. Bununla da təmsilçimiz Azərbaycan boks tarixinə peşəkar boksdakı ilk dünya çempionumuz kimi düşüb.

Karateçilərimiz Avropa çempionatının bürünc medalını qazanıb

Azərbaycanın yeniyetmə karateçilərdən ibarət şeçmə komandasının üzvü Müseyib Məmmədov (42 kq) Avropa çempionatının bürünc medalını qazanıb. Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında Avropa çempionatının birinci gündənə tamam üzərinə çıxan digər beş idmançıımız mükafatçılar sırasına düşə bilməyib.




Güləşçimiz beynəlxalq reytinq cədvəlində ikinci pillədə yer alıb



Dünya Güləş Birliyi (DGB) 2016-ci ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, qadın güleş üzrə yeni reytinq siyahısını açıqlayıb. Son dünya çempionatının bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinq siyahısında ikinciliyini qoruyub. Mövqeyini qoruyan güleşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-ci yer), Nataliya Sinişin (55 kq, 7-ci yer) və İrina Netreba (60 kq, 4-ci yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç (58 kq) iki pillə geriləyərək 6-ci yerde qərarlaşıb.

Cüdoçumuz Elmar Qasımov dünya reytinqində liderliyini qoruyub



Beynəlxalq Cüdo Federasiyası Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirindən sonra növbəti reytinq siyahısını açıqlayıb. Reytinq cədvəlində 100 kilogrämdən çəki dərəcəsinin ilk sırasında Elmar Qasımov qərərləşib. Fransada gümüş mükafatın sahibi olmuş İlqar Müşkiyev (60 kq) on dördüncü pilləyə yüksəlib. Orxan Səferov (60 kq) üçüncü, Nicat Şixəlizadə (66 kq) yedinci, Rüstəm Orucov (73 kq) isə ikinci pilləyə yuvarlanıb.